

TİBB qəzeti



«Respublika Qan Bankı» publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Dövlət başçısı İcbari tibbi siğorta fondunun büdcəsinə dəyişiklik etdi



Nazirlər Kabinetini dərmanlarla bağlı qaydalara dəyişikliklər etdi

2

Dövlət tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası müəyyən edildi



«Azərbaycan Respublikasında icbari tibbi siğortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir səra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilmişsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2129 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə qəbul olunan Qərarla «Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası» təsdiq edilib.

3

Bakıda 5-ci Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumu keçirilib



Tel: (994 12) 530 15 15
(994 50) 255 15 15
(994 77) 277 22 77
Faks: (994 12) 530 44 44

www.arash.az

Aforizm
Tək bir müəllimi - təbiəti dinlə.
Rembrandt



Səhiyyə Nazirliyində Koreya nümayəndə heyəti ilə görüş olub

Nazirliyin mətbuat xidmətindən verilən məlumatə görə, səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, həmçinin iki ölkə arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Səh. 4

Pyotr Qliboçkoya «Dostluq» ordeni təqdim olunub

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qliboçko Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə «Dostluq» ordeni ilə təltif olunub.



Səh. 5

 **ARASH**
MEDICAL COMPANY



«Respublika Qan Bankı» publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında *Azərbaycan Respublikası Prezidentinin Fərmanı*



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qan və qan komponentlərinin donorluğu və qan xidməti sahəsində fəaliyyətin səmərəliliyini daha da artırmaq məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində «Respublika Qan Bankı» (bundan sonra - Qan Bankı) publik hüquqi şəxs yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölgüsdürüməsini təmin edən publik hüquqi şəxssdir;

2.2. Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müş-

hidi Şurası yaradılır;

2.3. Qan Bankının fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir.

3. Qan Bankının təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Qan Bankının yenidən təşkili və ləğv edilməsi;

3.1.2. Qan Bankının idarəetmə orqanlarının yaradılması;

3.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, «Publik hüquqi şəxslər haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan

irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:

5.1. Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etsin;

5.2. Qan Bankının dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

5.3. Qan Bankı dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

5.4. bu Fərmanın 2.1-ci bəndində nəzərə alınmaqla, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nizamnaməsində, strukturunda və işçilərinin say həddində dəyişiklik edilməsi üçün zəruri tədbirlər görsün;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Qan Bankı dövlət qeydiyyatına alındığı günədək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələri fəaliyyətini həmin Mərkəzin tabeliyində davam etdirsinlər.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 iyul 2024-cü il**

Dövlət başçısı İcbari tibbi sigorta fondunun büdcəsinə dəyişiklik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ««İcbari tibbi sigorta fondun 2024-cü il büdcəsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə» Fərman imzalayıb.

Sənəddə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, İcbari tibbi sigorta fondunun 2024-cü il büdcəsinin gölərlərini və xərclərini dürüstləşdirmək məqsədilə əvvəlki Fərmandan bəzi məbləğlərin dəyişdirilməsi qərara alınıb.

«İcbari tibbi sigorta fondunun 2024-cü il büdcəsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında İcbari tibbi sigorta fondunun 2024-cü il büdcəsinin gölərləri və xərcləri 2811428292,00 manat müəyyən edilmişdir, yeni Fərmanla bu məbləğ hər iki halda 2850308292,00 manat məbləğlə əvəz edilib.

Fonda dövlət büdcəsindən ayırmalar 1375987690,00 manat əvəzinə, 1367987690,00 manat müəyyən olunub.

Fondun gölərləri və xərcləri ilə bağlı digər bəndlərə də dəqiqləşdirici dəyişikliklər edilib.

Nazirlər Kabineti dərmanlarla bağlı qaydalara dəyişikliklər etdi



Azərbaycan Respublikasının Nazirlər Kabinetinə «Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi və «Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli Qərarının ləğv edilməsi barədə» Qərar qəbul edib.

Sənədə əsasən, «Dərman vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və «Dərman vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 2.2.3-cü yarimbəndinin icrasını təmin etmək məqsədilə «Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Qaydaları» təsdiq edilib.

(Aradı 3-cü səhifədə)



Tibbi Avadanlıq
və
Xəstəxana həlləri



info.jba.az
www.jba.az

(Əvvəli 2-ci səhifədə)

Eləcə də bu sahədə əvvəlki qaydalar - «Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydalar»nın təsdiq edilməsi haqqında» Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli Qərarı ləğv olunub.

Həmçinin müyyən edilib ki, bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İcra hakimiyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılışdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə»nin 3.5-ci bəndində uyğun edilə bilər.

Qaydalarda hansı əczaçılıq məhsullarının dövlət qeydiyyatına alınması kimi ümumi müddəalar və əsas anlayışların açıqlaması verilir, bildirilir ki, dərman vasitesinin və dərman maddesinin dövlət qeydiyyatına (yenidən dövlət qeydiyyatına) alınması və onların qeydiyyat sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması özündə bunun üçün müvafiq qaydada müraciət edilməsinə, Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması Qaydasi»na uyğun olaraq ekspertizanın «Analitik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsi tərəfindən keçirilməsi və dərman vasitəsinə və dərman maddesinə bu Qaydaların 6-ci hissesi ilə müyyən edilmiş qaydada qeydiyyat vəsiqəsinin verilməsi mərhələlərini ehtiva edir. Bu məqsədə təqdim edilməli olan sənədlər və müraciət qaydası, həmçinin qeydiyyatın alınmadan imtina üçün əsaslar göstərilir.

Eyni zamanda, sənəddə dərman vasitəsinə, dərman maddesinə və tibb vasitəsinə qeydiyyat vəsiqəsinin verilməsi qaydaları və qüvvədəolma müddəti müyyən edilir.

Dərman və tibb vasitəsinin qeydiyyatı, yenidən dövlət qeydiyyatı və qeydiyyat sənədlərində dəyişiklik zamanı dərman və tibb vasitəsinin istifadə təlimatının təsdiq edilməsi qaydasi, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət reyestrinin aparılması qaydası, eləcə də dövlət qeydiyyatının dayandırılmasına və ləğv edilməsinə əsas olan şərtlər də sənəddə yer alıb.

Bildirilir ki, Səhiyyə Nazirləyi və Analitik Ekspertiza Mərkəzi dövlət qeydiyyatı və yenidən dövlət qeydiyyatı məqsədilə, həmçinin qeydiyyat sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması zamanı təqdim edilən məlumatların konfidensiallığını təmin etməlidir. Bu məlumatlar «İnformasiya, informasiyalas-

Nazirlər Kabineti dərmanlarla bağlı qaydalara dəyişikliklər etdi

dırma və informasiyanın mühabəfəsi haqqında», «İnformasiya əldə etmək haqqında» və «Kommersiya sırrı haqqında» Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, kənar şəxslərə açıqlana və heç bir halda kommersiya məqsədləri üçün istifadə oluna bilməz.

Nazirlər Kabinetinin bu sahədə qəbul etdiyi ikinci sənəd «Dərman vasitələrinin ekspertizasının aparılması Qaydasi»nın

ması «Dərman vasitələri haqqında» Qanunun 1.0.35-ci maddəsinə əsasən, «Dərman vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və «Dərman vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral ta-

sahədə ümumi müddəalar və əsas anlayışlar şərh olunur, sistemə fəaliyyət prinsipləri, struktur, texniki-texnoloji infrastruktur müyyən edilir. Eyni zamanda, sistemə informasiya sistemlərinin integrasiyası və məlumat mübadiləsinin təşkil yolları göstərilir.

Əsasnamədə sahibin, operatorun və iştirakçıların hüquq və vəzifələri sadalanır, istifadəçilərin hüquqları, eləcə də sistemdən istifadə yolları qeyd olunur.

Nazirlər Kabinetinin bu qərarları ölkədə dərman bazarının liberallaşdırılmasına xidmət edir. AZƏRTAC qərarları şərh edərək yazar ki, hazırda Azərbaycanda dərmanların qeydiyyatının yeni, asanlaşdırılmış mexanizmi yaradılır. Yeni qaydalarla Avropa İttifaqı ölkələri, Türkiyə, İsrail, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Dərman Agentliyi, ABS-in Qida və Dərman Agentliyi, Yaponiyanın Əczaçılıq və Tibb Vasitələri Agentliyi, Avropa Azad Ticarət Assosiasiyasına üzv ölkələrdə, Avropa İttifaqı ilə Gəmərük İttifaqı Sazişi qüvvədə olan ölkələrin ən azı birində istehsal olunan və (və ya) həmin ölkələrdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, istifadəsinə icazə verilməsi meyarları da nəzərə alınmaqla, beynəlxalq qeydiyyatın Azərbaycanda tanınması mexanizmi yaradılır. Eyni zamanda, beynəlxalq qeydiyyatın tanınması məqsədilə sadələşdirilmiş ekspertizanın aparılması üçün tələb olunan sənədlərin sayı azaldılıb və sadələşdirilib.

Həmçinin dərman vasitələrinin qeydiyyat proqedurlarının müddətləri azaldılıb. Qərardan önce dərman vasitəsinin qeydiyyatı üçün ekspertizasına 210 gün ayrıldırsa, bu müddət 90 günə endirilir. Beynəlxalq qeydiyyatı tanıyan dərmanların ekspertizası və qeydiyyatı üçün isə bu müddət cəmi 14 gün təşkil edəcək.

İdxalin şaxləndirilməsinə zəmin yaranan yeni qaydaların əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi məqsədilə qeydiyyat üçün müraciət edə biləcək tərəflərin dairəsi genişləndirilir.

Artıq istehsalçı ilə bərabər idxlər da qeydiyyat üçün sərbəst müraciət etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, qərara qədər Azərbaycanda dərmanın dövlət qeydiyyatı üçün yalnız istehsalçı şirkət və ya onun vəkaləti əsasında nümayəndəsi müraciət edə bilərdi. Beləliklə, ölkəyə dərman vasitələrinin idxlə etmə imkanı xarici istehsalçının qararından asılı idi. Yeni qaydaların tətbiqindən sonra idxlə imkanları genişləndiriləcək və bazarda rəqabət imkanı artacaq.

Eyni zamanda, dərman vasitələrinin dövrüyyəsinə, o cümlədən istehsal və idxlə olunan markaların malların dövrüyyəsinə, topdan və pərakəndə satışına nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirləyi tərəfindən aparılan elektron təqib və izləmə (*«track and trace»*) sisteminin, həmçinin dərman vasitələrinə reseptlərin elektron formada yazılımasına imkan verən sistemin tətbiqi nəzərdə tutulur. Elektron təqib və izləmə sistemi vasitəsilə hər hansı dərman vasitəsinin ölkədə qeydiyyatından başlayaraq, idxlə, topdan satış müəssisəsinin deposunda saxlanması, apteklərə paylanması və satışı qeyd ediləcək. Nəticədə vergi, gəmərük və digər bütün nəzarət orqanları proses haqqında real vaxt rejimində məlumat əldə edəcək, pasientlər və xəstəxanalar həmin sistemin istifadəçiləri olmaqla dərmanların ən yaxın apteklərdə mövcudluğu barədə məlumat əldə edə biləcəklər. Bu nəzarət mexanizmi, eyni zamanda pərakəndə satış şəbəkələrinə və ümumiyyətlə dərman vasitələrinin dövrüyyəsində şəffaflığın artırmasına xidmət edəcək.

Dərman vasitələrinə reseptlərin yazılıması qaydası, o cümlədən reseptdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adının (*təsiredici maddənin adı*) yazılıması, beynəlxalq patentləşdirilməmiş adının olmadığı hallarda reseptdə ticarət adının yazılıması tələbləri təkmilləşdirilir. Beləliklə, yeni qəbul edilən qərarlar dərman vasitələrinin idxlə, qeydiyyatı sahəsində ciddi liberallaşdırma addımıdır. Qaydaların tətbiqindən sonra dərman vasitələrinin istehsalçıdan istehlakçıya qədər olan bütün keçid zənciri təkmiləşdiriləcək. Proqedurların sadələşdirilməsi və rəqabət şəraitinin təkmilləşdirilməsi nəticədə dərman vasitələrinin formallaşmasına da təsir etmiş olacaq.

Dövlət qeydiyyatı üçün tələb edilən şərtlərin və müddətin azaldılması, eyni zamanda, dövlət qeydiyyatı üçün müraciət etmək hüquq olanların dairəsinin genişləndirilməsi pərakəndə satış bazarında qiymətlərin sabit qalmasına, bir sıra kateqoriyalar üzrə isə azalmasına təsir edəcək. Yerli idxləçilərin dərman vasitələrinin alternativ mənbələrdən əldə olunaraq idxlə etmə imkanı əmək yaranacaq, müasir dərman vasitələrinin dərman vasitələrinin daha qısa zamanda yerli bazara çıxarılmasına xidmət edəcək, yerli idxləçilə şirkətlərin xarici təchizatçı tərəfdəşlərinin sayının artırmasına müsbət təsir edəcək.



tedsiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarında dəyişiklik edilməsi barədə.

Baş nazir Əli Əsədovun «Dərman vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanunun tətbiqi və «Dərman vasitələri haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi daşıyır.

Sənədə əsasən, «Dərman vasitələrinin təqib və izləmə sisteminin Əsasnaməsi» təsdiq olunub və Səhiyyə Nazirləyinə həmin sistemin iştirakçılarının sistemə çıxışını təmin etmək tapşırılıb.

Rəqəmsal İnkışaf və Nəqliyyat Nazirləyinə isə həvalə olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət informasiya ehtiyatları və sistemlərinin formalşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydalar»na uyğun olaraq, Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqib və izləmə sisteminin aidiyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini, eləcə də onun «Hökumət buludu»nda yerləşdirilməsini təmin etsin.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə isə tapşırılıb ki, sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin, təhlükəsizlik meyarları üzrə onun monitorinqini həyata keçirsin, Səhiyyə Nazirləyi ilə birlikdə sistemin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görsün.

Nazirlər Kabinetinin bu Qərarı ilə təsdiq edilmiş «Dərman vasitələrinin təqib və izləmə sistemi»nin Əsasnaməsində bu

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası»nın təsdiq edilməsi haqqında» Qərar qəbul edib.

«Azərbaycan Respublikasında icbari tibbi siyortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2129 nömrəli Fərmanın 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə qəbul olunan Qərarla «Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası» təsdiq edilib.

Yeni qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

«Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası» ilə həmin müəssisələrə tibb işçilərinin işə qəbulu qaydası, o cümlədən vakant vəzifələrin tutulması üçün yaradılan müsahibə komissiyasının rəqlamenti, müsahibə ko-



missiyasının tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmə aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası müəyyən edilib.

Bildirilib ki, Azərbaycan Respublikasında tibb və ya əcazaçılıq fəaliyyəti ilə məşğul olmaq hüquq «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun 46-ci maddəsi ilə tənzimlenir.

Yeni qaydalar tibb müəssisəsinin rəhbəri (baş həkim, baş direktör, direktör, rəis, müdür) və onun müavinlərinə, hərbi xidmət nəzərdə tutulan

dövlət orqanları (qurumları) və hüquq mühafizə orqanlarının tibb müəssisələrinə şamil edilmir.

Sənədlə müəyyən olunub ki, tibb müəssisələrinə işə qəbul olunmaq istəyən hər bir tibb işçisinin bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğunluğunun müəyyən edilməsi məqsədilə həmin tibb müəssisəsində şəffaflıq şəraitində müsahibə keçirilir. Vakant vəzifənin tutulması həmin müəssisədə çalışan tibb işçilərinin vəzifədə yüksəlişi yolu ilə də həyata keçirilə bi-

lər. Tibb müəssisəsinin rəhbəri vəzifədə yüksəliş yolu ilə vakant vəzifənin tutulması məqsədilə daxili müsahibənin keçirilməsi üçün vakansiya yarandığı gündən 3 iş günü müddətində qərar qəbul edir.

Daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadıqda tibb müəssisəsinin rəhbərinin qərarı ilə həmin vəzifə ümumi müsahibəyə çıxılır. Bu barədə qərar qəbul edildiyi gündən 15 iş günü müddətində həmin vakant vəzifə barədə elan və müsahibə proqramı Səhiyyə Nazirliyinin «Vahid Səhiyyə İnforsasiya Sistemi»nın (VSİS) müvafiq al-

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında» Qərarını imzalayıb.

Sənədə əsasən, COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti oktyabrın 1-dək uzadılıb.

Nazirlər Kabinetinin digər qərarına əsasən, «Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə» Qərarda dəyişiklik edilib.

Belə ki, Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqları əlavənin ödənilməsi müddəti 1 oktyabrın 1-dək müəyyən edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş «Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı»nda dəyişiklik olunub.

Orqan transplantasiyası ilə bağlı tibb müəssisələrinin siyahılara dəyişiklik edilib

Baş nazir Əli Əsədovun bununla bağlı imzaladığı Qərara əsasən, «Yeni Klinika» publik hüquqi şəxs bu siyahıya əlavə edilib. Beləliklə, «Yeni Klinika»da qaraciyər və böyrök köçürülməsi həyata keçirilə biləcək.

Baş nazirin imzaladığı digər Qərara Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərari ilə təsdiq edilmiş «Donor orqanların götü-

rülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı»nda da dəyişiklik olunub. Belə ki, həmin siyahıya da «Yeni Klinika» publik hüquqi şəxs əlavə edilib. Klinikada qaraciyər və böyröklerin donor orqanı olaraq götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına icazə verilib.

Səhiyyə Nazirliyində Koreya nümayəndə heyəti ilə görüş olub

Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetlərindən biri olan «Kyung Hee» Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatə görə, səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Koreya arasında ikitərəfli münəsibətlərin uğurla inkişaf etdiyini, həmçinin iki ölkə arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb. «Koreya Respublikasında səhiyyə sahəsində inkişaf etmiş sistem yara-

dılıb. Rəqəmsal texnologiyalar bütün dünyada bu sahənin inkişaf üçün prioritet hesab olunur və gələcəkdə səhiyyənin ən mühüm elementi kimi yer alacaq. Rəqəmsallaşma səhiyyə xərclərini artırmadan xidmətlərin əlçatanlığını və keyfiyyətini təmin edir. Bununla belə, dövlətin iştiraki olmadan rəqəmsal səhiyyənin inkişafı mümkün deyil. Biz səhiyyə sisteminin təşkilində Koreya təcrübəsini öyrənməkdə maraqlıyım», - deyə nazir vurğulayıb.

Teymur Musayev ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Azərbaycan xalqının yüksək qo-

naqpərvərliyinə diqqət çəkən «Kyung Hee» Universitetinin nümayəndələri belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıblar. Həmçinin Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı ifadə olunub. Diqqətə çatdırılıb ki, ənənəvi Koreya təbəbətində aparıcı məktəb hesab olunan «Kyung Hee» Universitet Sisteminə 50-yə yaxın köməkçi tədqiqat institutu daxildir.

Görüş zamanı tərəflər müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq üçün potensial imkanları müzakirə ediblər.

tsisteminə daxil edilir, eləcə də tibb müəssisəsinin tabe olduğu, yaxud strukturuna daxil olduğu digər dövlət orqamının (qurumun) rəsmi internet saytında yerləşdirilir.

Ümumi müsahibədə iştirak etmek üçün namizəd VSİS-nin müvafiq altsistemi vasitəsilə elektron qaydada müraciət edir. Qaydalarla şəxsi kabine-tin yaradılması, namizədin va-kansiya seçimi, onun müəyyən edilmiş tələblərə uyğunluğunun avtomatlaşdırılmış qayda-da yoxlanılması barədə müddəələr, tələb olunan sə-nədlərin siyahısı, müsahibədə iştirak etmək hüququndan məhrum edən şərtlər yer alıb.

Həmçinin müsahibə komisiyasiının tərkibinin formalasdırılması qaydaları, komissiyanın fəaliyyət prinsipləri, rəqlamen-ti və müsahibənin keçirilməsi qaydası müəyyən olunub.

Namizədin vəzifəyə uy-ğunluğunun qiymətləndirilməsi meyarları və keçid balları, narazı qalan namizədlərin müsahibəsinin nəticələrinə yenidən baxılması qaydaları da bu sənədlə tənzimlənir.

Pyotr Qliboçkoya «Dostluq» ordeni təqdim olunub



Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qliboçko Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığı və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə «Dostluq» ordeni ilə təltif olunub.

Mükafatın təqdimati Azərbaycan Respublikası Səhiyyə Nazirliyində keçirilib.

Nazirliyin Mətbuat xidmətinin verdiyi məlumatə görə, tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Pyotr Qliboçkonun xidmətlərindən danışib.

Son illər Azərbaycanda səhiyyə sisteminin müasir əsaslarla inkişaf etdirilməsi istiqamətində qəbul edilən dövlət proqramlarını, həyata keçirilən innovativ layihələri, tibbi təhsilin yüksəldilməsi və peşəkar tibb kadrlarının hazırlanmasına yönələn tədbirləri «Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdikləri böyük diqqət və qayığının bariz nümunəsi» adlandıran nazir Azərbaycanın səhiyyə sistemində çalışanların peşəkarlığının artırılmasının ümde məsələlərdən biri olduğunu qeyd edib. Teymur Musayev bu xüsusda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətinin əhəmiyyətini vurğulayıb, bu təhsil ocağını bitiren həkimlə-



rin ölkə səhiyyəsinə mühüm təhfələr verdiyini bildirib.

yət kəsb etdiyini vurğulayıb.

Rektor İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fealiyyətinə verdiyi yüksək dəstəyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya da minnətdarlığını ifadə edib. Universitetin nüfuzlu professor-müəllim heyətinin Bakı filialında tələbələrə dərs keçdiyini diqqətə çatdırın Pyotr Qliboçko qeyd edib ki, burada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Nazir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə gələcəkdə əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş perspektivlərin olduğunu qeyd edib.

Universitetin rektoru Pyotr Qliboçko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən «Dostluq» ordeninə layiq görüldüyü və təşəkkürünü bildirib, bu müəafatın onun üçün xüsusi əhəmiyyətini vurğulayıb.

Rektor vurğulayıb ki, gələcəkdə də Azərbaycanda peşəkar tibb kadrlarının yetişdirilməsi işinə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı öz töhfəsini verəcək.

«Philips» texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqi müzakirə olunub



Səhiyyə Nazirliyində Niderlandın «Philips» şirkətinin Rusiya, Belarus, Qafqaz və Mərkəzi Asiyada rəqəmsal səhiyyə üzrə baş neceri Dmitri Lisoqorla görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, səhiyyə naziri Teymur Musayev Azərbaycanda səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun modernləşdirilməsinin dövlət siyasetinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Rəqəmsal texnologiyaların bütün dünyada səhiyyə sektorunun inkişafı üçün prioritet olduğunu qeyd edən nazir bunun gələcəkdə səhiyyənin ən müümət elementi kimi yer alacağını vurğulayıb: «Rəqəmsallaşma səhiyyə xərclərini artırımdan xidmətlərin ölçatanlığını və keyfiyyətini təmin edir. Eyni zaman-

da, rəqəmsal tibbin inkişafi dövlətin iştirakı olmadan mümkün deyil. Son illər Azərbaycanda elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyaların tətbiqi istiqamətində müümət addımlar atılıb».

Teymur Musayev səhiyyədə nanotexnologiyaların tətbiqi və mütərəqqi texnoloji avadanlıqların istifadəsini Səhiyyə Nazirliyinin əsas hədəflərindən biri olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, Niderland Avropa ölkələri arasında səhiyyənin rəqəmsallaşdırılması üzrə lider mövqə tutur: «Niderlandın bəyənləxlə müstəvidə qabaqcıl ölkə olaraq tibbi nou-hau nailiyyətlərinin, bu sahədə İKT həlləri təc-

rübələrinin Azərbaycanda da smart tətbiqi səhiyyəmizin modernləşdirilməsinə müsbət təsirlərini göstərəcək».

«Philips»in rəqəmsal səhiyyə üzrə regional rəhbəri təmsil etdiyi şirkətin səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin «Philips» şirkətinin istehsal etdiyi yüksək texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi və qarşılıqlı maraqları doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səhiyyə Nazirliyi isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatə görə, müraciətdə bildirilir ki, yay mövsümündə müşahidə olunan isti hava şəraiti ilə əlaqədar istivurma və günvurma kimi insan sağlığının ziyanlı hallar baş verə bilər. Bu zaman orqanızmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi nəticə etibarilə vacib funksiyaların pozulmasına səbəb olur. İstivurma və günvurmanın əsas əlamətləri üzün qızarması, şiddetli başağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır.

Müraciətdə bu simptomlar müşahidə olunan insanlara ilkin yardım tədbirləri haqqında da məlumat verilir. Belə ki, günvurma və ya istivurmaya məruz qalan şəxsi dərhal temiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq lazımdır.

Günvurma və ya istivumanın profilaktikası məqsədilə yay aylarında ilk növbədə yetərincə maye qəbul etmək və orqanizmi həddindən artıq istilənməkdən qorumaq tövsiyə edilir.

Bu mövsümə meyvə və tərəvəzlərin mütəmadi istehlakının faydaları çıxdır. Onlar vitamin, mineral deposu olmaqdan əlavə, qida lifi və su mənbəyidir. Bu da istilərdə orqanızmin susuzlaşlığı bir dövrədə çox vacibdir.

Yay mövsümündə istehlak edilən hazır və sağlam olmayan qidalarda, yağlı yeməklər, spirtli və şirin içkilər bunları hamısı həzm sisteminin selikli qışasını qıcıqlandırır, qəbizliyə səbəb olur və öd kisəsinin fealiyyətini pozur.

İsti havalarda həddindən artıq idman etmək insan səhəti üçün təhlükəli ola bilər.

Baş nahiyyəsinin günəşdən qorumaq üçün qoruyucu paqqlardan, çətirlərdən və gün eynəklərdən istifadə edilməlidir.

Açıq havada, xüsusi isti yay günlərində günəşin altında olmağın ən optimal vaxtı səhər 10-a kimi və axşam 6-dan sonra hesab olunur.

Bakıda Milli Onkologiya Mərkəzi və Azərbaycan Nüvə Təbabəti Cəmiyyəti tərəfindən 5-ci Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumu keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Niderland, Türkiyə və digər ölkələrin aparıcı mütəxəssisləri iştirak ediblər.

Simpoziumda nüvə təbabətin müasir vəziyyətinə və perspektivlərinə, eləcə də xərçəngin profilaktikası və müalicəsində tətbiq edilən ən son metodlara dair məruzələr dinlənilib və təcrübə mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, simpoziumda Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli çıxış edərək, iştirakçıları Mərkəzin baş direktoru akademik Cəmil Əliyevin adından salamlayıb. Baş həkim bildirib ki, nüvə təbabəti müasir səhiyyənin ister diaqnostika, isterse də müalicə sahəsində vacib sahələrdən biridir.

Onun sözlərinə görə, dünyada səhiyyə sahəsində gedən inkişaf Azərbaycandan da yan keçməyib: «Ölkəmizdə səhiyyənin inkişafında Prezident İlham Əliyevin rolunu xüsusi vurğulamaq lazımdır. Azərbaycanda nüvə təbabətinin yaradılması üçün Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevin təşbbüsü ilə Nüvə Təbabəti Mərkəzi yaradıldı və 2016-ci ildə açılışı oldu. Açılışda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Dazhu Yanq da iştirak etmişdi.

Bakıda 5-ci Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumu keçirilib



Bu, Azərbaycan səhiyyəsi üçün çox böyük nailiyyyət idi. Nüvə təbabəti təkcə onkologiyadan deyil, bir çox xəstəliyin istor diaqnostikasında, isterse də müalicəsində tətbiq olunan son tibbi nailiyyyətlərdəndir».

Simpoziumun tibbin çox müasir və sürətlə inkişaf edən, eyni zamanda, fundamental elmin nəticələrinə əsaslanan sahəsino həsr edildiyini bildirən səhiyyə nazirinin müavini Nadir Zeynalov nüvə təbabəti elminin inkişafının fizika və kimya elmlərinin nailiyyyətləri ilə əlaqədar olduğunu deyib: «Radionuklidlərin icad olunması, onların hazırlanması təqribən keçən əsrin 20-30-cu illərinə təsadüf edib. Ötən əsrin 50-60-ci illərində isə onların tibbdə tətbiqinə başlanılıb. Bu sahədə inqilab XX əsrin 80-90-cı il-

lərində qeydə alınıb. Artıq radionuklidlərin anatomik şəkil verən görüntüləmə üsulları ilə birləşdirilməsindən irəli gələn müayinə nəticələri ortaya çıxıb».

Nazir müavini bildirib ki, nüvə təbabəti təkcə diaqnostik üsul deyil, buraya radionuklidlərlə müalicə də aiddir. Burada istifadə edilən radionuklidlər ionlaşdırıcı şüalanma mənbəyidir. «Nüvə təbabətində istifadə olunan üsullar insan sağlamlığına müəyyən qədər zərər verir. Burada dozalanma elə olmalıdır ki, həm lazımi nəticə əldə edilsin, həm də insan sağlamlığına minimal zərər yetirilsin. Belə balanslaşdırılmış iş nüvə təbabəti mütəxəssisləri tərəfindən həyata keçirilir. Bu na görə də nüvə təbabəti mütəxəssislərinin hazırlanması kifa-

yot qədər uzun müddət teləb edir. Bugünkü simpozium bu sahəyə aid olan təcrübə və biliklərin böülülməsi üçün çox uğurlu platformadır», - deyə nazir müavini əlavə edib.

Simpoziumun sessiyalarında Milli Onkologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor Əziz Əliyev, Avropa Nüvə Təbabəti Cəmiyyətinin prezidenti və Niderlandın Qroningen Universitetinin professoru Rudi Dierks, Beynəlxalq Atom Enerjisi Agentliyindən professor Françesko Ciammarile, ABŞ-nın Florida Universitetinin Onkoloji və endokrinoloji cərrahiyyə şöbəsinin professoru Seza Güleç, Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti və radionuklid terapiya şöbəsinin rəhbəri tibb üzrə fəlsə-

fe doktoru Fuad Novruzov, Onkologiya üzrə Beynəlxalq Mərkəzlər Fonduun (ICPO) prezidenti və Almanıyanın Frankfurt Universitetinin professoru Richard Baum, Türkiyə Nüvə Təbabəti Cəmiyyətinin sədri və Hacettepe Universitetinin professoru Murat Fani Bozkurt və başqaları müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər.

Sonra «Avropada onkoloji nüvə təbabəti xidmətləri», «ABŞ-də radionuklid müalicələr və siğorta ödənişləri», «Türkiyədə nüvə təbabəti xidmətləri», «Azərbaycanda nüvə təbabəti», «Baş-boyun şışlərinin cərrahiyyəsində PETKT-nin rolu», «Tiroid xərçənginin müalicəsi: yeni paradigmə» və digər mövzularda məruzələr dinlənilib.


Azərbaycanın gələcək həkimləri Ankarada təcrübə keçiblər

Ankara Universitetində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Türkiyə paytaxtında ixtisasartırma kurslarına gəlmiş 25 tələbəsinə sertifikatların təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında protokola uyğun olaraq, bir qrup azərbaycanlı tələbə Türkiyə paytaxtında kurslarda iştirak edib.

Azərbaycanın gələcək həkimləri Türkiyə paytaxtının universitet xəstəxanalarının müxtəlif şöbələrində təcrübə keçiblər.

Sertifikatların təqdimetmə mərasimində Ankara Universitetinin rektoru Necdet Ünűvar, Tibb fakültəsinin dekanı Zehra Aycan və başqaları iştirak ediblər.



Tədbir iştirakçıları qarşısında çıxış edən universitetin rektoru müasir türk təbabətinin nailiyyyətlərinə diqqət çəkib. O qeyd edib ki, bu uğurlar tibb kadrlar-

rının yüksək səviyyədə hazırlanmasının nəticəsidir.

Ünűvar diqqətə çatdırıb ki, qardaş Azərbaycanda da Ankara Universiteti-

nin Tibb fakültəsində təhsil almağa böyük maraq göstərilir. «Son üç ildə universitetimizə Azərbaycanda keçirilən qəbul imtahanlarında çox yüksək bal toplayan abituriyentlər qəbul olunub. Bütün bunlar Ankara Universitetinin populuarlığının göstəricisidir», - deyə rektor bildirib.

O, Naxçıvan Dövlət Universitetinin tələbələrini Türkiye universitetinin müəllimləri ilə əlaqəni kösməməyə çağırıb. «Ümidvaram ki, tehsilinizi başa vurduqdan sonra Azərbaycan təbabətinin inkişafına maksimum töhfə verəcək və ölkəniz üçün faydalı olacaqsınız», - deyə Ünűvar əlavə edib.

Fakültənin dekanı Zehra Aycan isə bildirib ki, imzalanmış protokola uyğun olaraq hər il Azərbaycandan Ankaraya kurslarda təhsil almaq üçün 20-25 tələbə gəlir. «Universitetimizə gələn tələbələr təcrübə keçmək istədikləri sahələri seçə bilərlər. Biz qardaş ölkədən olan gənclərə dəstək olmaq üçün əlimizdən goləni etməyə hazırlıq», - deyə dekan əmin edib.

ÜST Azərbaycan və tərəfdaşları COP29-a hazırlıq məqsədilə Vahid Sağlamlıq dialoqu keçirib

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbiri nə hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi «Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq» adlı simpozium təşkil edib.

Əhəmiyyətli bir addımdır».

V. Andreyeva qeyd edib ki, ölkədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi, bu sahədə qarşıya çıxan çətinliklər və əldə edilən uğurların müzakirəsi Azərbaycanın beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi sahəsində liderlik iddiasını gücləndirir.

rib ki, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların vahid sağlamlıq yanaşması insanların, heyvanlarin və ətraf mühitin sağlamlığıni bir-birinə bağlı olaraq görür: «Bu yanaşma xəstəliklərin qarşısının alınmasında və diqqətdə saxlanması mühüm rol oynayır. Azərbaycanda epidemio-

ki, beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi və qlobal səviyyədə sağlamlıq xidmətlərinin integrasiya olunması səhiyyənin daha effektiv idarə olunmasına, sağlamlığın mühafizəsinə şərait yaratır. Nazir müavini Azərbaycanın bu sahədəki təşəbbüsleri dəstəklədiyi, regional

sepsiyasının iqlim dəyişikliyinin çoxşaxəli təsirlərinin aradan qaldırılmasında mühüm roluna diqqət çəkərək, beynəlxalq iqlim və sağlamlıq siyaseti dialoqlarında onun əhəmiyyətini gücləndirib.

COP29 sədrliyinin, müvafiq nazirlərin, ali məktəblərin, vətəndaş cəmiyyətinin, özel



AZƏRTAC xəbər verir ki, tədbir Vahid Sağlamlıq yanaşmasının və insan-heyvan-ətraf mühit interfeysində tehdidləri azaltmaq məqsədilə davamlı strategiyaların işlənilib hazırlanmasında onun mühüm rolunu anlamaq üçün yerli və beynəlxalq tərəfdaşları bir araya gətirib.

Simpozium potensial təhlükələri azaldan, iqlim dəyişikliyinin sağlamlığa təsirlərini aradan qaldıran və bütün sektorlarda davamlılığı təşviq edən strategiyaların işlənilib hazırlanması üçün hərtərəfli çörçivə sənədi təklif edib. Tədbirdə COP29 üçün nəzərdə tutulan müzakirələr və məqsədlərə uyğun olaraq, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində integrasiya olunmuş sağlamlıq və ətraf mühit siyasetlərinə ehtiyaç yaradığı vurgulanıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva söyləyib ki, Azərbaycan Vahid Sağlamlıq yanaşmasının tətbiqinə çox böyük maraq göstərir. COP29 tədbirinə hazırlıq məqsədilə keçirilən bu simpozium da məhz bu marağın bariz nümunəsidir. Vahid Sağlamlıq yanaşması insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə əlaqəli olduğunu nəzərə alaraq, bu üç sahə arasında əməkdaşlığı və koordinasiyani təşviq edir: «Bakıda keçiriləcək COP29 tədbiri üçün hazırlıqlar çörçivəsində təşkil edilən bugünkü simpozium bu konseptin Azərbaycanda tətbiqi üçün

BMT-nin yerli rezident əlaqələndiricisi hesab edir ki, Azərbaycan Vahid Sağlamlıq yanaşmasının tətbiqini edə bilmək

loji vəziyyətin qiymətləndirilməsi və potensial təhlükələrin qarşısının alınması üçün bu sahədə çalışan bütün qurumlar

və beynəlxalq əməkdaşlığı açıq olduğunu deyib.

Çıxış edənlər bildiriblər ki, Vahid Sağlamlıq əvvəlki COP

sektorun və BMT agentliklərinin qərar qəbul edən şəxslərinin və texniki ekspertlərinin iştirak etdiyi tədbirdə iştirakçılar



arasında səhərənəkən onu öz milli tədbirlər planının və qanunvericiliyinin hazırlanmasında da nəzərə almalarıdır: «Düşünürük ki, ən yaxşı nümunələrdən biri də həm Səhiyyə Nazirliyi, həm Kənd Təsərrüfatı Nazirliyi, həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də digər aidiyəti qurumlar və vətəndaş cəmiyyətini bir araya gətirən qurumlararası İşçi qrupunun yaradılması ola bilər. Bu da Azərbaycanın səhiyyə sahəsində Vahid Sağlamlıq sisteminin tətbiq olunmasına olan marağının daha bir bariz nümunəsi ola bilər».

ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı bildi-

arasında səhərənəkən onu öz milli tədbirlər planının və qanunvericiliyinin hazırlanmasında da nəzərə almalarıdır: «Düşünürük ki, ən yaxşı nümunələrdən biri də həm Səhiyyə Nazirliyi, həm Kənd Təsərrüfatı Nazirliyi, həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də digər aidiyəti qurumlar və vətəndaş cəmiyyətini bir araya gətirən qurumlararası İşçi qrupunun yaradılması ola bilər. Bu da Azərbaycanın səhiyyə sahəsində Vahid Sağlamlıq sisteminin tətbiq olunmasına olan marağının daha bir bariz nümunəsi ola bilər».

Hande Harmancı bildirib ki, Azərbaycanda epidemioloji nəzarət və profilaktik tədbirlər ciddi şəkilde həyata keçirilir. Əhalinin sağlamlığını qorumaq və qida təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlər təqdirəlayiqdir.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov bu il COP29-a hazırlıq baxımından səhiyyə və ətraf mühit məsələlərinin qarşılıqlı əlaqələri mövzusunun aktuallaşdığını deyib. Bildirib

tədbirlərində də əsas müzakirə mövzusu olub. COP27-də «Ətraf Mühitin Vahid Sağlamlıq integrasiya edilməsi» adlı yanaşlı tədbir insanların və heyvanların rifahının təmin edilməsində ətraf mühitin sağlamlığının mühüm rolunu vurgulayıb. Xüsusi iqlim dəyişikliyi kontekstində ekoloji müləhizelerin Vahid Sağlamlıq fəaliyyətlərinə integrasiyası üçün strategiyalar müzakirə edilib. COP28 zamanı ətraf mühitin sağlamlığının Vahid Sağlamlıq yanaşmasına daxil edilməsinin vacibliyini vurğulayan Vahid Sağlamlıq Birgə Fəaliyyət Planı təqdim olunub.

Bu plan Vahid Sağlamlıq kon-

sektorlararası əməkdaşlığın təşviqi, yerli və qlobal səviyyələrdə Vahid Sağlamlıq prinsiplərinin həyata keçirilməsi üçün effektiv strategiyaların işlənilib hazırlanmasına yönəlmış müzakirələrdə iştirak ediblər. Son onillikdə rolu əhəmiyyətli dərəcədə böyükən Vahid Sağlamlıq yanaşması insan, heyvan və ətraf mühitin sağlamlığının qarşılıqlı əlaqəsini vurgulayır. Bu integrasiya olunmuş strategiya iqlim dəyişikliyi, zoonoz xəstəliklər və ətraf mühitin degradasiyası nəticəsində yaranan çoxşaxəli problemlərin həlli üçün vacibdir.

Tədbir müzakirələrlə davam etdirilib.

ATU-nun Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsi əsaslı təmir edilib



Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsi əsaslı təmir olunub.

ATU-nun mətbuat xidmətin-dən verilən məlumatə görə, təmir-lə yanaşı, şöbənin maddi-texniki təchizatı da yaxşılaşdırılıb, həm-tibbi avadanlıq, həm də şöbənin fəaliyyəti üçün zəruri olan infrast-

ruktur yenilənib. Əməliyyatxana müasir cihazlarla təchiz edilərək istifadəyə hazır vəziyyətə getirilib.

Görülən işlər əhaliyə göstəri-lən oftalmoloji xidməti daha da təkmilləşdirməyə imkan verir.

Qayğı və sevgi mühitində böyümək uşaqlılığı üçün əhəmiyyətlidir

Səhiyyə Nazirliyi K.Fə-rəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu-nun pediatri Gülnaz Ağayeva nazirliyin mətbuat xidmətinə uşaq sağlamlığı, ona təsir edən amillər bə-rədə müsahibə verib.

- Gülnaz xanım, uşaqların sağlam böyüməsi və inkişafı üçün hansı məqamlara önmərək lazımdır?

- Uşağın həyatının ilk illəri onun sağlamlığı və inkişafı üçün çox vacibdir. Mehribanlıq, qayğı və sevgi dolu bir ailədə böyümək uşaq üçün ol-duqca əhəmiyyətlidir. Düzgün qidalanma, idman və normal yuxu rejimi də sağlam inkişaf üçün mühümdür.

Sözsüz ki, uşaqların normal böyüməsi və inkişafı çox çətin bir prosesdir. Bu, genetik proqramlaşdırılır və ətraf mühitin təsiri altında reallaşır.

İlk növbədə bağlılıq haqqında söhbət açmaq istərdim. Uşaqlarda əlaqə qurmaq qabiliyyətinin inkişaf etməsi üçün illər tələb olunur. Lakin uşaq doğulanda özünə çox böyük psixoloji diqqət tələb edir. Həyatın 1-ci ilində uşaq mərhələlərlə bağlılanmağa çalışır. İstəyir ki, ona toxunsunlar, görsünlər, eşitsinlər. Hətta artıq botndaxılı dövrdə inkişaf edən qoxu bilmə qabiliyyəti ilə körpə öz anasını digər insanlardan seçə bilir.

Bir yaşına qədər uşağına hə-rəkət inkişafı da bir neçə pillə-dən ibarətdir. Həyatının 2-ci ayında o, başını tutur, 6-ci

ayında oturur, 8-ci ayında iməkləyir, 10-11-ci ayında ətrafdakıların köməyi ilə ilk adımlarını ata bilir.

Bir-iki yaşlı uşaqlarda nitq inkişafı çox önəmlidir və gələcəkdə onların oxumaq və qavramaq qabiliyyətinə böyük təsir göstərir. Bir sözlə, uşaq nə qədər tez və səlis danışsa, həyatının gələcək mərhələlərində hər bir informasiyanı mənimsemə prosesi bir o qədər asanlıqla, rahat olur. Həyatın 3-cü ilində nitq qabiliyyəti inkişaf edir və uşaqlar geniş sosial kommunikasiya qurmağa hazır olurlar, o cümlədən məktəbə-qədər müəssisələrdə. Təxminən 4-5 yaşlarında uşaqlarda mentiq, yaddaş, diqqət, dil öyrənmək qabiliyyəti sürətlə inkişaf edir. Lakin yazı qabiliyyəti baş-beyin tərəfindən bir qədər gec - təxminən 6-7 yaşında tənzimlənir. Altı yaşlı uşaqlarda bağlılıq səviyyəsinin tanıma forması özünü biruzə verir.

- Övladın sağlam inkişafı üçün ana südünən nə dərəcədə əhəmiyyəti var?

- İlk növbədə qeyd etmək lazımdır ki, «canlı maye» olan ana südü heç bir sünə qidalalarla əvəz edilə bilməz.

Mütəxəssislər ilk südü («ağuz südü») körpə üçün əvə-zolunmaz qida və dərman he-sab edirlər. Ana südünən tərkibindəki vitamin və mikroelementlər körpənin orqanizminin bütün tələblərinə tam cavab verir. Yalnız ana südü çatışmadıqda körpəyə əlavə olaraq xüsusi sünə uşaq qidaları vermək olar.

Təbii qidalanma həm körpənin, həm də ananın sağlamlığı üçün faydalıdır. Südvermə zamanı ana ilə körpə arasında ünsiyyət güclənir. Bu proses anada süd vəzisinin xorçəngi riskini azaldır, körpəni ağciyər və bağırsaq



infeksiyalardan qoruyur. İlk həftələrdə körpənin tez-tez emizdirilməsi ananın südünü artırmaqla yanaşı, döşünün şışməsinin və əmələ gələ biləcək fəsadların (mastit - süd vəzisi-nin iltihabi) qarşısını alır.

Təbii qidalanma körpənin sağlamlığı və ailəyə bağlılığında böyük önəm daşıyır, gələcəkdə mədə-bağırsaq traktin normal fəaliyyəti üçün çox önəmlidir. Hətta hər bir bağırsaq infeksiyası ana südü alan körpələrdə daha yüngül və fəsadsız keçir.

Körpənin düzgün emizdirilməsi anada laktasiya prosesinin düzgün formalşması, körpənin doyması, ananın döş giləsinin müxtəlif zədələnmələrdən qorunması üçün də çox vacibdir.

- Uşaqların sağlam qida-lanmasına dair analara nə tövsiyə edərdiniz?

- Əlavə qidalar körpənin həyatının 6-ci ayından tədricən və ardıcılıqla tətbiq olunmalıdır. Meyvə və tərəvəz (əsasən

yaşlı rəngli) püreləri və sıyıqlar ilə başlamaq tövsiyə olunur. Sonrakı mərhələlərdə ət püreləri, yumurta sarısı, kəsmik, süzmə, qatıq və bulyonlar ra-siona ən azı 2-3 həftə interval-la əlavə olunmalıdır. Bir yaşdan böyük uşaqlara «şaglam qidalanma» principini gözləmək məsləhətdir. Bol meyvə-tərəvəz, qatıq, qırmızı ət kimi qida məhsullarını gündəlik rasionda geniş istifadə etmək lazımdır.

Əlavə qidaya başlamaq üçün şərti olaraq 6 ay müəyyənləşdirilsə də, hər körpənin özüne-məxsus göstəricisi mövcuddur. Körpənin dişləri çıxıbsa, sərbest oturursa, qidani dili ilə itə-ləmirse, tikələri əlində tutur və ağızına qoyursa, deməli, ona əlavə qida təyin edilə bilər. Bir

Ötən ay 23 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analistik Ekspertiza Mərkəzi (AEM) qanunvericiliyə uyğun ola-raq əczaçılıq müəssisələrində nəzarət yoxla-maları aparır.

Mərkəzdən verilən məlumatə görə, iyun ayı ərzində Bakı şəhəri üzrə 20, ölkənin digər şəhər və rə-yonlarında isə 3 aptek olmaqla, ümumilikdə, 23 aptekdə - 21 aptekdə planlı, 1 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb.

Aparılan yoxlamalar nəticəsində 3 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 210.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

AEM vətəndaşlardan xahiş edir ki, aptek müəs-sisəsi barədə hər hansı şikayət və müraciətlə bağlı, eləcə də alınan dərman vasitəsinin keyfiyyəti barədə onlarda şübhə yaranarsa, ilkin olaraq aptek-lərin üzərindəki tanıtma lövhələrində qeyd olunan Səhiyyə Nazirliyinin Analistik Ekspertiza Mərkəzinin 012-596-07-12 nömrəli «qaynar xətt»inə zəng etsinlər, yaxud aem@pharma.az elektron ünvanı və ya www.pharma.az saytının «Müraciət» bölməsi vasitəsilə məlumat versinlər.

yaşa qədər körpelərə allergiya yarada biləcək qidalar vermek məsləhət görülmür

- Peyvəndlərin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Valideynlər üçün digər vacib maarifləndirici məqam peyvənd mövzusudur. Peyvəndin uşaqın həyatında ən mühüm rolü ciddi yolu xəstəliklərə yoluxma riski olmadan, sonrakı həyat keyfiyyətini təmin etmək və peyvənd vasitəsilə idarə olunan xəstəliklərin qarşısını almaqdır. Qeyd edilməlidir ki, ölkəmizə gətirilən peyvəndlər tam təhlükəsizdir.

XXI əsrədə xəstəliklərin diaqnostikası və müalicəsi baxımından təbabətin kifayət qədər inkişaf etməsinə baxmaya-raq, poliomielit, difteriya, qızılca, tetanus, vərəm, hepatitis B kimi yolu xəstəliklər zamanı fəsadların qarşısını almaq mümkün deyil. Peyvəndlərdən imtina etməklə valideynlər bil-mədən uşaqlarını onların həyat keyfiyyətini təmin etmək hüququndan məhrum edirlər.

- Uşaqların istifadə etdiyi oyuncaklıarda nəyə diqqət yetirmək lazımdır?

- Uşaqlara alınan oyuncaklıların mütləq keyfiyyətinə və görünüşünə fikir verilməlidir. Bəzən kimyəvi maddələrlə rənglənən oyuncaklıları körpə ağzına apararkən hansıa allergik və ya toksiki vəziyyət yarana bilər. Yumşaq oyuncaklıların istifadəsi bəzi uşaqların organizmində allergik prosesin başlangıcına səbəb ola bilər. Kiçik oyuncaklı hissələri ilə diqqətli olmaq lazımdır. Ehtiyatlılıq səbəbindən belə hissələrin istər mədə-bağırsaq traktına, istərsə da tənəffüs yollarına düşməsi ciddi fəsadlar yarada bilər.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Fidan Piriyeva nazirliyin mətbuat xidmətinə müsbət verib.

- Fidan xanım, ilk növbədə, bilmək istərdik ki, osteoxondroz nədir və xəstəliyin əsas əlamətlərinə nələr aiddir?

- Osteoxondroz onurğa sütununda baş verən xroniki degenerativ xəstəlikdir. Bu xəstəlikdə həm fəqrərlər, həm də fəqrərərəsi diskler zədələnir. Əsasən 30-35 yaşlardan etibarən yaranmağa başlayır.

Osteoxondrozin əlamətləri xəstəliyin ağırılıq dərcəsinə və onurğanın hansı şəbəsində olmasına görə fərqlənir. Duzlaşma onurğanın boyun şəbəsində olarsa, bu zaman baş, boyun, yuxarı ətraflarda ağrılar, keyləşmə, başgicəllənməsi, qulaqlarda kük kimi əlamətlər baş verir.

Proses onurğanın döş şəbəsində olarsa, bu zaman qabırğalarası əzələ ağrıları, təngnəfəsilik, hətta daxili orqanlarda funksiya pozulmaları kimi əlamətlər olur.

Onurğanın bel şəbəsində osteoxondroz isə aşağı ətraflarda ağrılar, keyləşmə, hərəkət zamanı ağrıların artması və s. əlamətlərlə özünü göstərir.

- **Ən çox kimlər risk qrupuna daxildir?**

- Osteoxondroza ən çox oturaq həyat tərzi keçirən, çox ağır yük qaldırıran, tez-tez onurğanın travmalarına məruz qalan, fiziki aktivliklə möşğül olmayan və ağır çökili insanlarda daha çox rast gəlinir.

- **Bu xəstəlikdən tam sağalmaq mümkünürmü?**

- Təəssüf kir, osteoxond-

Sadə profilaktika tədbirləri ilə osteoxondrozun qarşısını almaq olar

rozdan tam sağalmaq mümkün deyil. Sadə profilaktika tədbirlərinə əməl edərək, onun yaranmasının qarşısını almaq olar. Əgər xəstəlik artıq yaranıbsa, bizim vəzifəmiz xəstəni narahat edən simptomları ara-

qəbulu düzgün nisbətdə olmalıdır. Eyni zamanda, onurğanı travmalardan qorumaq, oturaq həyat tərzindən uzaq olmaq, narahat ayaqqabilardan istifadə etməmək, ortopedik döşək və balışlardan istifadə etmək və s.



dan qaldırmaq və onun inkişafının qarşısını almaqdır.

- **Osteoxondroz vaxtında müalicə olunmazsa, nə kimi fəsadlar meydana çıxır bilər?**

- Xəstəliyin müalicəsi vaxtında aparılmazsa, bu artıq bir sıra fəsadlara yol açı bilər. Bu zaman artıq fəqrərərəsi disklerin protruziya (qabarma) və ekstruziyası (yırtıq) əmələ gələ bilər.

Bu xəstəliyin yaranmasının qarşısını almaq üçün bir çox qaydalara əməl etmək lazımdır. Belə ki, mütəmadi fiziki aktivlik, bədən çəkisini normada saxlamaq, balanslaşdırılmış qida qəbulu, yəni qida rasionunda zülal, karbohidrat, mineralların

kimi bir çox profilaktik amilləri sadalamaq olar.

- **Osteoxondrozin fizioterapevtik müalicə prinsipi nəyə əsaslanır?**

- Ümumiyyətlə, fəqrərlər və fəqrərərəsi diskler oksigeni və qida maddələrini onurğa ətrafı əzələlərdən alırlar. Buna osaslanaraq, əsas müalicə prinsipi onurğa ətrafi əzələlərin qidalanması və qan təchizatını yaxşılaşdırmaqdan ibarətdir.

Fizioterapevtik amillərin üstünlüyü isə ondan ibarətdir ki, bu zaman birbaşa lazımlı nahiyyəyə təsir göstərilir.

Fizioterapevtik müalicə dərman müalicəsi ilə yanaşı aparıl-

malıdır. Bu zaman elektrik və maqnit sahələrindən, istilik prosedurlarından, mexaniki təsirlərdən və s. kimi fizioterapevtik amillərdən istifadə olunur. Eyni zamanda, masaj, iynəbatırma, müalicəvi bədən tərbiyəsi və effektiv müalicə metodlarıdır.

Xəstəliyin müalicəsi 1-3 ayə kimi ola bilər. Bundan əlavə, müalicə bitdikdən sonra yenidən kəskinləşmənin və xəstəliyin inkişafının qarşısını almaq üçün xəstə gündəlik həyatında həkimin tövsiyelərinə əməl etməli və il ərzində müəyyən aralıqlarla yenidən müalicə kursunu təkrarlamalıdır.

- **Xəstə müalicə zamanı nələrə əməl etməlidir?**

- Ağırıq qaldırmamalı, yuxu və qidalanma rejiminə diqqət yetirməlidir. Bu zaman qazlı içkilərdən, kəskin duzlu, istiotlu qidalardan çəkinmək, xəmir xörəklərini azaltmaq lazımdır. Bu həm də xəstənin çəkisini normaya salmaq üçün mühüm əhəmiyyət kəsb edir.

- **Hamiləlik dövründə osteoxondroz nə qədər təhlükəli hesab olunur?**

- Xəstədə osteoxondroz oludurda, bu, hamiləlik zamanı daha da inkişaf edə bilər. Çünkü hamiləlik dövründə onurğaya düşən yük daha da artır. Bu zaman hamilələrdən onurğaya ağrıları, ayaq üstə durmaqdə çətinlik kimi narahatlqlar əmələ gəlir. Hamilələrə xüsusi korsetlərdən istifadə tövsiyə edilir. Bu kor-

setlər onurğaya düşən yükü, az da olsa, azaldır.

- **Osteoxondroz xəstənin həyat fəaliyyətinə necə təsir edir?**

- Osteoxondrozu xəstələr əslində kəskinləşmə olmadığı müddəcə sağlam insanlar kimi həyat fəaliyyətinə davam edirlər. Amma kəskinləşmə dövrü xəstənin aktiv həyat tərzinə təsir edir. Ağrılar həm fiziki, həm də psixoloji təsir göstərir. Eyni zamanda, xəstənin gündəlik fəaliyyətinə mənfi təsir göstərə bilən hərəkət məhdudiyyəti yaranır.

- **Müalicəvi-kurort amillərinin osteoxondroza təsiri varmı?**

- Kurort amilləri osteoxondrozin müalicəsində mühüm yer tutur. Balneoloji kurortlarda osteoxondrozin müalicəsi üçün təbii mineral sulardan istifadə olunur.

İqlim kurortlarından dəniz suyu, günəş vannaları, qum və s. kimi təbii amillər də müalicədə mühüm əhəmiyyət kəsb edir. Naftalan nefti də osteoxondrozin müalicəsində unikal müalicə metodlarından biridir.

- **Osteoxondroz xəstəliyində hansı fiziki müalicə üsülu tətbiq olunur?**

- Bu fizioterapiya üsullarından elektrik, maqnit sahələri ilə təsir, interferent cərəyan növləri, səs dalğaları ilə təsir, müxtəlif vannalar, istilik müalicələri - naftalan, parafin, palçıq yaxamları və s. qeyd etmək olar.

İdmana gəldikdə isə, oy-nağaya düşən yükün əsas hissəsinə əzələ öz üzərinə götürüldüyündən, əzələ gücünün bərpası vacibdir. Eyni zamanda, yoqa, pilates, fitnes, üzgüçülük də osteoxondrozin müalicəsinə yaxşı nəticə verir.

Heyvanlar insanlarda xəstəlikləri aşkar edə bilirmi?

Müasir təbabət xəstəlikləri aşkarla- maq, onların diaqnozunu müəyyən etmək üçün elmi biliklərə, müasir texnoloji yeniliklərə əsaslanır. Orqanızmın daxilində nə baş verdiyini anlamaq üçün çox vaxt çoxsaylı müayinələrə, bəhələ, yüksək texnologiyalı cihaz və avadanlıqlara ehtiyac duyulur.

Lakin inanılmaz olsa da, bəzi insanlar xəstəlikləri aşkar edə bilən tam fəqli yolların olduğunu da iddia edirlər. Bir çoxları bunu ekstrasensor hissəyyatla, bioloji elektrik cərəyanı və elektromaqnit sahəsi ilə izah edir, bəzi insanlarda və heyvanlarda belə qabiliyyətin olduğunu inanırlar.

Müxtəlif xalqlar əsrlər boyu davam edən müşahidələrinə əsaslanaraq bəzi heyvanların xəstəlikləri və ya onların yaranma riskini aşkarladığını, bəzən isə hətta onların qarşısını aldığı və müalicə etdiyini iddia edirlər. Bununla bağlı əlamətləri ayırd etməyi öyrənən bəzi insanlar öz saqlamlıq problemləri barədə məlumatı heyvanların davranışını əsasında alırlar.

Magadanmedia.ru saytı xəbər verir ki, pişiklər insanların xəstəliklərini hiss etmək baxımından güclü həssasiyyətə malikdirlər. Məsələn, sahibində miqren başağrısı olan pişik ağrı sahəsi üzərinə uzanır və ağrı yüngülləşməyinçə oradan durmur. Hesab olunur ki, pişiklər miqrenin yaxınlaşmasını 1-2 gün əvvəldən hiss edir, sahibinə síğınır, onun başı nahiyyəsində yatırlar.

Ezoteriklər iddia edirlər ki, pişiklər insanın mənfi enerjisini alaraq, onun bioloji sahəsini düzənləyirlər.

Deyirlər ki, bu heyvanlar miokard infarktinin da yaxınlaşmasını hiss edir, mirildayaraq sahibinə sürütürülər. Belə məqamlarda bir neçə dəqiqə pişiyi sığallamaq lazımdır, bu, arterial təzyiqi və nəbzə tezliyini normallaşdırır.

Unian.net saytı yazar ki, insan çox əsəbi, qıcıqlanmış halda olanda pişik onun ayağı altına dürtülsə, bu zaman onu sığallamaq lazımdır. Heyvan hirsı, mənfi enerjini almaqla infarktdan, insultdan, stenokardiya tutmasından və stres səbəbindən yaranan digər xəstəliklərden qoruya bilər.



Həmçinin bildirilir ki, diş pişiklərinin sisteminin və daxili orqanların xəstəliklərini, erkək pişiklər isə osteoxondrozu, radikuliti, artrozu daha yaxşı müalicə edir.

AZƏRTAC «Knowridge» saytına istinadla xəbər verir ki, canlıların bir çox növləri - mikroskopik qurdlardan tutmuş itlərədək bir sıra heyvanlar insanlarda olan xəstəlikləri bioloji əlamətlər əsasında müəyyənləşdirir. Aşkar edilən xəstəliklər müxtəlifdir. Heyvanlar xərçəngi, bəzi infeksiyaları, hətta COVID-19-u belə hiss edə bilirlər.

Təcrübələr göstərir ki, xəstəlikləri aşkarlaya bilən heyvanların on bariz nümunəsi itlərdir. İtlərin burnunu çəkməsi, sahibinin derisindəki ləkələri ceynəməyə çalışması və s. kimi hərəkətlər xəstəlik aşkarlama əlaməti ola bilər. Tədqiqatçılar bildirirlər ki, diabetli xəstələrdə epileptik tutmalar və aşağı qan şəkəri də xüsusi təlim keçmiş itlər tərəfində aşkarlanır. Əgər it insan bə-


dənindəki ləkələri qoparmağa çalışırsa, əksər hallarda həmin ləkələrə bədxassəli melanoma diaqnozu qoyulur. Alimlər buna itlərdəki çox güclü qoxu hissəsinin səbəb olduğunu bildirirlər. Bu canlılarda qoxu duyğusu insanlardan 10 min dəfə daha yaxşı formalışır.

Siqovullar da xüsusi qoxuları iyəməkde həssasdır. Mozambikdə Afrika nəhəng kisəli siqovullarına mina partlayıcılarının iyini aşkar etmək üçün xüsusi təlim keçirlər. Bu siqovullar həm də xəstələrdən götürülen nümunələrdə vərəmin aşkar edilməsində mühüm rol oynayır. Bu işdə onların iyibilmə qabiliyyəti köməyə çatır.

Bal arıları müəyyən xəstəliklərin, o cümlədən ağciyər xərçəngi, vərəm və COVID-19-un əlamətlərini aşkar edə bilir. Onlar aşağı konsentrasiyalı qoxulara son dərəcə həssasdırlar. Heyvan təlimçiləri bal arılarına şəkər verməklə onlara dillərini çıxaraq xüsusi qoxuların mövcudluğuna cavab verməyi öyrədə biliblər.

Bəs heyvanlar spesifik xəstəliklərin mövcudluğunu necə müəyyən edə bilirlər? Bu, bir çox heyvanların insanın kimyevi qoxu profilindəki kiçik dəyişiklikləri aşkar etmək qabiliyyəti ilə əlaqədardır. Onlar orqanızmın hətta sağlam oldudurda belə çox aşağı seviyyədə buraxıldığı üçucu birləşmələrdə çox ince dəyişiklikləri aşkar edə bilirlər.

Vətəndaş kağız resept əvəzinə həkimdən elektron resept tələb edə bilər



“Vətəndaş həkimdən tələb edə bilər ki, kağız üzərində yazılın resept əvəzinə, ona elektron resept tərtib etsin”. AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalasdırılması Mərkəzinin Elektron səhiyyənin standartları və təsnifatlarının nəşriyyatı bölməsinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

Onun sözlərinin görə, elektron resept sistemi dövlətin təşəbbüs ilə tətbiq edilib. Hər bir vətəndaş müalicəni təyin edən həkimdən elektron resept yazılımasını tələb etməli, həkimlər isə Elektron Recept Sistemini tətbiq etməyə təşəbbüs göstərməlidirlər: «Həkimlər

elektron resept yazdırmaqdan imtina etdiyi təqdirdə və yaxud aptekər elektron reseptlə dərman buraxmaqdan imtina etdiyi təqdirdə, vətəndaşlara Səhiyyənin İnformasiyalasdırılması Mərkəzinin nəzdində foaliyyət göstərən «Qaynar Xətt» nömrələri ilə (+994 124 31 38 28; +994 555 31 38 28 («WhatsApp»)) əlaqə saxlamağı tövsiyə edirik».

Mütəxəssis onu da bildirib ki, e-resept əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir: «Rəqəmsal resepte yalnız dövlət qeydiyyatından keçən və Tərif Şurası tərəfindən təsdiqlənən dərmanlar daxildir. Bioloji aktivliyə malik maddələrin təyini rəqəmsal reseptə daxil deyil. Rəqəmsal resept sistemin yaddaşında saxlanılır. Bu da gələcək həkim müayinələri zamanı həkimlərə daha önce yazılın reseptləri görmək imkanı yaradır. Neticədə, bu, daha düzgün müalicənin aparılmasına səbəb olur», - deyə S.Məhərrəmova əlavə edib.

İsti havada hansı dərmanlar ehtiyatla qəbul edilməlidir?

İsti hava dərmanların ciddi əks təsirləri riskini artırıb illər, həmçinin inhalyatorların partlamasına səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Associated Press” məlumat yayıb. Bildirilib ki, qan təzyiqini azaltmaq üçün bəzi həblərin təsiri mayenin bədəndən çıxarılmasının gücləndirilməsinə əsaslanır. Onlar susuzluğa səbəb ola bilər, buna görə də içilən mayenin miqdarını nəzarətdə saxlamaq vacibdir.

Ürək xəstəlikləri ilə bağlı istifadə edilən beta blokatotlar dəriyə qan axımını azalda bilər. Antidepressantlar, aspirin və ağrıkeçicilər bədənin düzgün soyumasına mane ola bilər. Həmçinin, istilik və müyyəyən dərmanların birləşməsi başğıcəllənməyə sə-

bəb ola bilər.

Antibiotiklər, göbəlek və səzanaq qarşı dərmanlar günəşə həssaslığı artırıb illər. Diqqətsizlik ciddi günəş yaniqı ilə nəticələnə bilər. Dərmanların istifadəsi üçün təlimatları oxumaq lazımdır, onlar həkim resepti olmadan qəbul edilməməlidir.

Dərmanların sərin və quru yerde saxlanması da vacibdir. Bəzi dərmanların soyuducuda saxlanması tələb olunur. Avtomobilə seyahət edərkən, istənilən bir dərman, ehtiyac olmasa belə, daşına bilən soyuducuda daşınmalıdır. Anafilaktik şoku müalicə etmək üçün istifadə edilən epinefrin qələmləri nasaz ola bilər və inhalyator qutuları partlaya bilər. Onları istilikdən qorumaq xüsusilə vacibdir.



ASAĞIDAKI TİBB MÜƏSSİSƏLƏRİ GÖSTƏRİLƏN VAKANT YERLƏRƏ MÜŞABİQƏ ELAN EDİR

«Elmi-Tədqiqat Kardiologiya İnstitutu» PHŞ

Arterial

hipertenziya şöbəsi:

Şöbə müdürü - 1.0

Böyük elmi işçi - 4.0

Elmi işçi - 4.0

Kicik elmi işçi 4.0

Böyük laborant 3.0

«Ürəyin işemik xəstəliyi və ritm pozğunluğu» şöbəsi:

Şöbə müdürü - 1.0

Böyük elmi işçi - 4.0

Kicik elmi işçi - 1.0

Laborant - 1.0

«Ürək çatışmazlığı» şöbəsi:

Şöbə müdürü - 1.0

Böyük elmi işçi - 5.0

Elmi işçi - 2.0

Kicik elmi işçi - 5.0

«Miokard infarkti» şöbəsi:

Şöbə müdürü - 1.0

Böyük elmi işçi - 3.0

Kicik elmi işçi - 4.0

Böyük laborant - 1.0

«Profilaktik kardiologiya» şöbəsi:

Şöbə müdürü - 1.0

Böyük elmi işçi - 2.0

Elmi işçi - 3.0

Kicik elmi işçi - 1.0

Laborant - 1.0

«Ürək qan-damar sistemi xəstələrinin reabilitasiya» şöbəsi:

Şöbə müdürü - 1.0

Böyük elmi işçi - 1.0

Elmi işçi - 1.0

Kicik elmi işçi - 4.0

Laborant - 2.0

Ünvan: F.X.Xoyski küç., 101 «A»

Telefon: 564-54-99

«Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ

Tibb bacısı (qardaşı) - 2.0

Ünvan:

A.Hüseyn küç., 69/71

Telefon: 455-44-79

Biləsuvar Rayon Gigiyena və Epidemiologiya Mərkəzi

Həkim-parazitoloqu

köməkçi - 1.0

Ünvan: 28 may küç., 19

Telefon: (025)29 5-11-14

Suraxani Rayon Gigiyena və Epidemiologiya Mərkəzi

Feldşer-laborant - 1.0

Ünvan: Ş.Məhərrəmov küç., 1

Telefon: 452-24-07

Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzi

Həkim-epidemioloqu

köməkçi - 1.0

Ünvan: Azadlıq 54,

Telefon: (022)29 5-17-0

Baş redaktor:

N.MƏCIDOVA

Baş redaktorun müavini:

S.NƏBİYYEVA

Qəzet 1991-ci il yanvarın

5-dən nəşr olunur.

Təsisçi:

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Müəlliflərin fikirləri qəzətin

mövqeyi ilə üst-üstə düşməyə bilər.

Redaksiyaya gələn yazılar geri

qaytarılmur, onlara rəy verilmir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

Qeydiyyat nömrəsi: B92

Ünvan: Mirəsədulla Mirqasimov küç., 1. Səhiyyə Nazirliyi, 2-ci mərtəbə, 249-cu otaq

Tel./faks: (012) 596-06-61

E-mail: tibbqazeti@health.gov.az

Redaksiyanın kompüter

mərkəzində yığılib səhifələnmiş

«CBS polygraphic production»

mətbəəsində çap olunmuşdur.

İndeks: 1065 Tiraj: 19000

«Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu» PHŞ

Laborant - 1.0

Tibb bacısı (qardaşı) - 2.0

(Poliklinika ş.)

Tibb bacısı (qardaşı) - 2.0

(Yoluxucu xəstəlikər ş.)

Tibb bacısı (qardaşı) - 2.0

Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzi

Sanitar-feldşer - 1.0

Ünvan: M.H.Şəhriyar küç., 21

Telefon: (022)32 6-01-78

Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzi

Feldşer-laborant - 1.0

Ünvan: Q.Quliyev küç., 6

Telefon: (022)33 6-33-97

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti tərəfindən Füzuli şəhərində əhali üçün səyyar müayinələr keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, «Azərbaycan Respublikasının işgaldən azad edilmiş ərazilərinə Böyük Qayıda dair I Dövlət Proqramı»na uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən davamlı şəkildə təşkil edilən tədbirlər çərçivəsində Füzuli sakinləri arasında nevroloji, arthroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiya istiqamətlərində müayinələr keçirilib. Aksiyalar zamanı Tibbi Bərpa İnstitutunun artroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq, tibb bacısından ibarət heyəti tərəfindən əhaliyə tibbi baxış keçirilib, EMQ müayinələri aparılıb. Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Orta yaşı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağır-saq, həmçinin ümumi serebro-vaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16-65 yaş qruplarına aid əhali arasında skolioz və digər vertebrəgen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb. Aksiyalar istirakçularına medikamentoz terapi-



ya ilə yanaşı, İnstitutun fizioterapevt və reabilitoloqları tərəfindən həm təbii, həm də süni fiziki faktorları fərdi olaraq təyin

etməklə, sağlamlığın erkən əldə olunmasına kömək edən profilaktik tövsiyələr verilib.

Aksiyalar zamanı 150-dən

çoxta vətəndaş müayinələrdən keçirilib.

İşgaldən azad edilən digər ərazilərdə də Səhiyyə Nazirliyi

tərəfindən davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.



«Azərbaycan Respublikasının işgaldən azad edilmiş ərazilərinə Böyük Qayıda dair I Dövlət Proqramı» çərçivəsində Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adı Elmi Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün iki günlük kardioloji müayinələr aparılıb.

Tədbirin əsas məqsədi vətəndaşlar da ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatə görə, tədbirin ilk günündə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində tibbi müayinələr təşkil olunub.

Aksiyalar çərçivəsində ETKİ-nin kar-

Səhiyyə Nazirliyi Ağdərə və Tərtərdə kardioloji müayinələr təşkil edib




dioqları, tibb bacısı və laboratoriya üzrə mütxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda, yüksək təzyiq və ürəktutma zamanı ilk tibbi yardımın göstərilməsinə dair Ağdərə ictimaiyyəti üçün maarifləndirici

tədbir təşkil olunub.

Ötraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova diqqətə çatdırıb ki, ürək-damar xəstəlikləri müasir tibbin ən aktual məsələlərindən biridir. Onun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkohol kimi zərərlər addır.

Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandı-



ran suallar cavablandırılıb.

Növbəti gündə tibbi aksiyalar Tərtər rayonunda davam edib. Tədbir zamanı şəhid və veteran ailələri üçün ExoKQ, EKQ müayinələri, habelə, rayon ictimaiyyəti üçün ürək sağlığı haqqında maarifləndirici tədbir təşkil olunub.

Ümumilikdə, iki gün davam edən aksiyalar zamanı 300-dən artıq vətəndaş müayinələrdən keçirilib.

Qeyd edək ki, işgaldən azad olunan digər ərazilərdə də Səhiyyə Nazirliyi tərəfindən maarifləndirici tədbirlərin və müayinə aksiyalarının davamlı olaraq keçirilməsi nəzərdə tutulub.

SUN D3 PLATINUM



YÜKSƏK KEYFIYYƏT QAYĞIKEŞ TƏBİƏT



lotos pharma

*Rahatlığa doğru
zərif yol!*

Gynomix

Neomisin sulfat, Polimiksin B sulfat, Nistatin, Kokos yağı

Bakterisid Funqisid Regenerasiyaedici

- Vulvovaginit
- Qeyri-spesifik vaginit
- Göbələk və qarışq mənşəli vaginit
- Servisit
- İnfeksiyon və göbələk ağrılaşmalarının profilaktikası



Vaginal kapsul: gündə 1 dəfə.



AVROMED



Mocom M10
Stomatoloji qurğu

Mocom
firması istehsalı olan
müxtəlif konfiqurasiyalı
stomatoloji qurğular

Mocom Firması avadanlıqlarının
Respublikamızda yeganə
distribütörü **Avromed Dentaldir**